

```
83     return;  
84 }  
85  
86 if (args[0] === 'data') {  
87     this.dataSize += args[0].length;  
88     this._checkIfMaxD...();  
89 }  
90  
91 this._bufferedEvents...  
92 };  
93  
94 DelayedStream.prototype...SizeExceeded = funct...  
95 if (this._maxD...
```

proqramlaşdırma



proqramçıya ehtiyac həmişə var

Xüsusilə də son dövrlərdə bu tələb artaraq davam edir. Bu təkcə ölkəmizdə deyil, bütün dünyada belədir. Proqramçılıq peşəsinin üstünlüklərindən biri də insana dünyanın hər yerində işləyə bilmə imkanı verməsidir.

Code Academy-nin yerli və global bazarın ehtiyaclarını nəzərə alaraq Microsoft-un tədris proqramı əsasında hazırladığı Proqramlaşdırma təhsili tələbələrini beynəlxalq sertifikatıya imtahanlarına hazırlayır. Microsoft-un rəsmi sertifikatları ilə məzunlarımız həm yerli, həm də global şirkətlərdə iş tapmaq imkanı əldə edirlər.

Code Academy 2015-ci ildən proqramçı yetişdirir. Məzunlarımız müxtəlif şirkətlərdə və dövlət təşkilatlarında proqramlaşdırma sahəsində işləyir.

kimlər üçündür?

Ali təhsil sistemindən fərqli olaraq Proqramlaşdırma təhsili almaq üçün riyaziyyat və ya mühəndislik kimi mövzular barədə öncədən məlumatlı olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə proqramçı olmaq üçün istekli olmaları kifayətdir.

Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün orta səviyyədə texniki ingilis dili bilikləri tövsiyə olunur. İngilis dili və proqramlaşdırma barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
21 həftə	həftə içi səhər	—————	9:00 – 12:45	LAB	34 həftə	həftə sonu səhər 10:00 – 14:45
21 həftə	həftə içi günorta	—————	14:00 – 17:45	əlavə məşğələ saatları	34 həftə	həftə sonu günorta 15:30 – 20:15
28 həftə	həftə içi axşam	—————	19:00 – 21:45			

#KodBurada



tədris proqramı

Toplam 340 saat davam edən Proqramlaşdırma tədris proqramında öyrəniləcəklər:

- Software Development Fundamentals
- Database Administration Fundamentals
- HTML5 Application Development Fundamentals
- Programming in HTML5 with JavaScript and CSS3
- Programming in C#
- Developing ASP.Net MVC 5 Web Applications
- Developing Windows Azure™ and Web Services

sertifikasiya

Proqramlaşdırma tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Microsoft Technology Associate – MTA
- Microsoft Certified Solution Associate – MCSA: Web applications
- Microsoft Certified Solution Developer – MCSD: App Builder

iş yerləri

Proqramlaşdırma tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

- Dövlət qurumlarının, böyük şirkətlərin İT və proqramlaşdırma bölmələrində
 - Mobil tətbiq yaradıcısı
 - Proqram təminatı memarı
- Kiçik və orta müəssisələrin İT və proqramlaşdırma bölmələrində
 - Proqram təminatı mütəxəssisi
 - Verilənlər bazası mütəxəssisi
 - Layihə meneceri
 - Layihə rəhbəri
 - Proqramçı-analitik
- Microsoft-un partnyor şirkətlərində
 - Proqramçı
 - Proqramçı-analitik
- Tədris qurumlarında
 - Texniki məsləhətçi
 - İT meneceri



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə bəynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir.

Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az